

Elektron ticarət və vergitutma məsələləri

Son illar dünyada baş veren süreli iqtisadi prosesler mal, xidmət, işçi qüvvəsi və sərmaya bazarlarının integrasiyاسını sürətləndirmiş, rəqabət şərtlərini dəvisdirmişdir.

Globallaşma nöticisinde kapital ve aynı yükseks dorucular vergi calb olunduğu ölkelerden aşağı vergitutu saviyili ölkeler yonelmesinin asanlanması, transmili korporasyonların bir mahsul bir neçə ölkede istehsal etmek imkanı, internet ve elektron ticarati inkişafı ile əlaqadard olaraq virtual şirkətlərin ortaya çıxması, bu virtual şirkətlərin hüquq ünvanının olmaması və ya daqiq qorulmaması, şirket ve müştərlərin ayrı-ayrı ölkələrdə olmasının həmin ölkələrin vergi qanunvericiliyinin de bir-birindən tərəfləndirmə vergitutu problemlərinin yaranmasına səbəb olur.

Bu hal işte mili iqtisadi struktura osasalan vergi sistemlerini müxtlüf formada təsir edir. Cümlə iqtisadi qloballaşma vergi sistemləri arasında birbərə və dolayı asılığında səbəb olur. Hər bir ölkənin vergi sisteminin iqtisadi qloballaşma nticəsində ortaya çıxan yeni iqtisadi struktura uyğun viziyyəti qatılımında daşırı hal alır.

Vergiler Nazirili Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasının müdürü, kiçik vergi xidməti müavini Səqil Xalıfov mövzunu şəhər edarək bildirib ki, e-ticarət bir-başa tamasa girmədən elektron mühitdə həyata keçirilir. "E-ticarətdə fiziki mal ticasatı üçün xarakterik olan tarix, aqış və sabit cəgriş səhərlərin məfhumu həyət hər rölyefindən yoxdur. E-ticarətin vergiya calb edilməsindən sonra mühüm problem elektron mühitdən təsdiqlər və ya təhlil verilən mal və xidmətlərdən əldə edilən gelirin vergiya calb edilməsidir. Çünki e-ticarətdə hər bir dövlətin müstəqil vergi siyasetini tətbiq etmək imkanı yoxdur. Həmçinin, e-ticarətdə cəgriş səhərlərin olmaması faktiki olaraq dövlətlərin birgə hərəkət etməsi zarurutunu yaratır. Bir hər olğanın e-ticarət vergiya calb etmə mövzusunda qəbul etdiildəri müəyyən kriteriyaların barərində, inkişaf etmiş ölkələr arasında ortaq prinsiplərə də vardi.

E-ticarətin vergiylərindən istifadə etməsi üçün vergi idarətinin tətbiq etdiyi qanunlarla müsbət şəhərətən istifadə etməsi lazımdır. Verilənlər bazası isə digital olaraq dəyişdirilmiş hər cür mal və xidməti ifadə edir.

E-ticarətdə mal və xidmətləri bir-birindən ayırd etmək mümkün olmadıqdan elektron mühitdə həyata keçirilən bütün alıcı-satıcı verilənlər bazasının mübadilası

açıq-satçı vərilişləri bazasının mübadiləsi olaraq qəbul edilir.

İnternette vergi hadiselerinin müzayyen edilmesi ve ortaya çıkan ekstra costinlik anlaşılmakta ve ticaret vergisi calb edan qanunvericiliyin elektron ticaret ataha edan bilmamasidır. "Mövcud vergi qanunvericiliyinin oksayıtyının makanı ve vergi öhdalaryndan gör förmalasmasi masasasi elektron ticaretin vergiya calb edilimäsində problemlər yaradır. E-ticaretla maşqul olanların mövcud vergi qanunvericiliyindən içinde yeri ve mövqeyiniñ qeyri-müşayyol olmasi ve vergi hadiseleri alı vergi öhdalaryının yaranmasında arasindan alaqanın olmaması vergi öhdalaryndan təsbit etməsi imkan yerrir.

Internetde ticarəti həyata keçirilən mələrin böyük bir hissəsi rəqəmsallaşmış (digi)

talı mallardır. Elektron ticaret mühitinde alıcı-satıcısı hayatı keçirilen əllə tutulması mümkün olmayan malların digər fiziki mələrlərə eyni şərtlərdə vergiyə calb edilməsi məvvusunda mübahisə gündəlikdir.

Vergi öhdəliyinin yaranmasını müəyyən edib, verginin məbləğini hesablamaq üçün avvalca vergi ödəyicisinin və vergiya calb ediləcək gəlirlərin müəyyən edilməsi lazımdır», - S.Xalıqov bildirmişdir.

Iqtisadi Əməkdaşlıq və İnciçaf Təşkilatı (OECD) Model Səzsiyin görə, sahibkarlıq və qeyri-sahibkarlıq faaliyyəti, ticarət faaliyyəti və muzd魯 işlər əlaqədər qazanılan galırıların addı edildiyi ölkəde vergisi calı olunması is yeri və daimi yaşayış kriteriyaları ilə müəyyən edilir. Bu kriteriyaların eəsas xüsusiyyatı faaliyyətin coğrafi baxımdan müəyyən bir yerdə bağlı hayatı keçirilməsi-



dir. Bu iş elektron ticarətin həyata keçirilədiyi mühəbitlə üst-üstə düşmür.

X-İlmlən acıqlamasında qeyd etmişdir ki sahibkarlıq faaliyyətindən olda edilən galır- lərin vergiya cəlb edilməsində asas götürü- lən işyeri kriteriyası elektron ticarəti vergiya cəlb edə bilmədiyinə görə və həmçinin manbə olunanın da vergiya cəlb etme mərhələsindən nə dərəcədə effektiv olacaq təsbit edilmişdiyinə görə bəzəvəndə yenidən bəzənvericiliyi bazasının yaradılması məsələsi müzakirə obyekti olaraq müümüh əhəmiyyət kəsib edir: "Ölkələr arasında mal və xidmət münbadılmasını və ya ticarətinin mütənasib olduğu hallarda buna ehtiyac duyulmur. Amma bu mal və xidmət münba- dılmasını və ya ticarətinin ölkələrin iqtişadı inkişaf sahəyinərləndən asılı olaraq müxtəlif nisbətdə olduğunu idiki halda vergi qanunve- riciliyi bazasının necə olması ilə vergi galır- ları sahəyinəsin təsbit edilməsinin əhəmiyyəti öz aktuallığını gorurur.

Şəhərovun sözlərinə görə, İÖT-in beynəlxalq alqı-satçı əmaliyyatlarını internet vasitəsi ilə hayata keçirən müəssisələrin vergi calb edilməsi baxımından qəbul etdiyi qararla gərək internetə sərhədin müəyyən şərtlər daxilində isə yeri sayınları ilə yanşı, hamim şəbəkənin müəyyən bir mündət satis əmaliyyatının hayata keçirildiyi ölkədə olmasından ərtəni tələb olunur. Burada nəzərdə tutulan «müəyyən bir mündət» müxtəlif əlkələrin vergi qanunvericiliklərinə görə fərqlidir. «Digital malların beynəlxalq bazarda satışını hayata keçirən müəssisələrin vergi ödəhdilərinin müdəyin edilməsi məqsədi ilə qəbul edilmiş bu qarar sayısında belə müəssisələrin vergi calb edilməsi ya ya ilidət vergitürlü probleminin hall edilməsi mümkün olur.

Elektron mühitdə həyata keçirilən fəaliyyətdən əldə edilən gəlirlər vergiyə cəlb edil

ması ile bağlı ortaya çıkan diğer problem isealsa edilen golürlerin mahiyetidir. Gölür ve manşetin mahiyetinin mülayyen edilmesi üçün hayatı keçirilen faaliyetin nötesinde alınan ödememin mahiyetinin tasbit edilmesi lazımdır.

İET ölkeleri ile ABS qeyri-maddi aktivitərlər ticarət faaliyyətlərindən aldı edilən galirin eyni cümlə vergiye çəlb edir. Ancaq bəzi vergi sazılıqlarında başqa bir ölkədə qeyri-maddi aktivitərlər üçün ödənilməsindən aldı edilən galirin elektron ticarəti həyata keçirən həmin ölkədə yaşayış yerinin ünib olmamasına baxılmadan vergiya çəlb edildiyi göründürkəndədir. Mosallan, ABS- Fransa, ABS-Kanada arasındaki vergi sazılıqlarına görə, bu ölkələrin hər hansı birində aldı edilən roya tilərlər elə həmin ölkədə da vergiya çəlb edilir.

Fiziki ve hûquqi şəxslər adı tictar galinin necə müəyyən olunacaq Vergi Məcələsinin mütləq maddələrində öz öksini tapmışdır. Hançirinin, model sazişində tictar galininin manbə tərkəfdən təcərriyə cəlb edilməsi üçün asas şart kimi galin bir is vəti vasitəsi ilə olda ediləmisi principi qeyd olunur. Sonra iş vergi bazasının müəyyən edilməsi ilə əlaqadır maddələr üzrəndə durulur. Yəni, vergi bazasının müəyyən edilməsinə aid maddələrdə vergi bazasının mümkünən dərəcədə faktiki və ehtimallı edilən galinlərin nəzərə alınması təsbit edilməsi vurgulanır. «Mövcud qanunvericilikdə galinər olda edildiyi yer (galinə mənbəyi) onanın iş strukturunu diqqatlı alınaraq müəyyən edilmişdir. Galinər olda edilmişləri ilə bağlı olan fəaliyyət ilə əlaqadardır olaraq aqsaqtıqın müxtəlif yerdələrə həyata keçirildiyi elektron ticarət mühitində galinər na mividarda, hansı yer ilə əlaqlı olmasının təsbitini çatdırı. Digər tərəfdən, bu ticarət fəaliyyətlərin teknologiya innovasiyalarından istifadə etməkda iş yerini ilə əlaqələndirməsinin qisəman və ya tamamilə aradan qaldırılacaq şəkildə taşķı edilməsi da mümkündür. Bu vəziyyətdə iş yerinə istinad şərti qəbul edildiyi təqdirdə manbə ölkəsinin mənafəyinə zidd vəziyyət yaranacaqdır. Odur ki, galinər olda edilmiş yerinə təcərriyən ciliyələrdəki yeni dəyişmələrə paralel şəkildə gəzəndə keçirilməlidir.

Burada vurgulamaya lazıim gelən məsələ istər eyni şirkət tərkibində mərkəz ilə şirkətlər arasında emalıyyatlarda, istərsə də şirkətlər arasında emalıyyatlarda "transfert qılıymat"ın aktual olmasına, Bununla da bir təbliğinqin vergi sisteminə sahib olan ölkədə malın qılıymatı faktiki dövriyəndə artıq göstərilir. Vergi doğası onların yüksək olduğu ölkələrdə iş yüksək qılıymalınlınlardan işsəchək vasitələr xərçərlər olaraq nəzərdə tutulurlar. Galir dəhət az boyan edilir və natiqəcə firmaların ödəyici vergi miqdəri aşağı göstərilir. Bu iş vergidən yarınmaqla barəbar, vergi yurutunun bölüşdürülməsindən idarətsizliyə səbəb olur. Texnologiyannın inkişafının indidi mərhələsi həyatda keçirilən fəaliyyətlər zamanı "vergi cənnatlarına" və ya vergidən yarınmaya imkan verən amillər səraflı yaradır. Buna görə də müvafiq tədbirlərin görülmədiyi dərəcədə vergi galirlərinin azalması ilə bağlı müxtəlif problemlərin mövcuduluğu da davam edir.